

Bir ömür yaşadım

*təntənəsiz, haysiz, küysüz,
ancaq əqidəli, düz...*

**Şamil SALMANOV****Əlvida, insanlar!**

Vəsiyyət yüngüllükdür - deyiblər;
Toxunulmaz - əbədi sakini deyil insan
bu dünyanın.

Gözlənilmədən,
dəvətsiz-zadsız
qapının ağızını
kəsir əcəl

bir də görürsən;
gəlir,
daha səndən çəkmir əl...

Ayırır səni bu dünyanın
istisindən, soyuğundan,
yuxusuz
gecəsindən,
günəşli səherindən,
işindən-güçündən
min-bir dərdindən,
sərindən.

Ayırır bir qırıpmda
ümidindən,
kədərindən,
sevdiklərindən.

Kim bilir nə qədər qalır,
Kim bilir indiyəcən,
Neçə gün,
neçə saat,
bəlkə daha çox,
bəlkə daha az
ya da bəlkə lap
bir gün,
bir göz qırpmı

bu son ana,
bu son məqama,
ömrün
bu bitiminə.

Bəlkə bitirər-bitirməz bu şeiri
bəlkə adəti üzrə
səhər ya axşam
gəlib kəsəcək üstünü başımın...
Təsiri olmayıacaq
xahişimin, minnətimin,
yalvarışlarımın,
göz yaşlarım.
Doğrudan da yüngüllükdür vəsiyyət -
düz deyiblər
dünya belə qurulub,
bizdən əvvəl də belə olub,
Belə olacaq
Bizdən sonra da şübhəsiz.
Və belə bir gün gəlsə,
Başımın üstünü kəssə qəflətən əcəl
(mütləq olacaq bu)
sübh çağı,
gecə yarı,
ya da olsun ki,
gündüz -
özünü itirməyin
doğmalarım,
əzizlərim;
fərz edin ki, belə olmalıydı.
Belə də oldu.

Vardım, indi
yoxam
Barişin bu,
adi,
dəyişməz
reallıqla.
Mənim dediklərimə
əməl edin sadəcə
Xəbər verməyin yaxına, uzağa dərhal,
iş yerimə də çatdırmaçın,
qoyun sakitcə hər gənə kimi
işində olsun,
adamlar,
heç nə olmamış kimi
görünsün bu dünya.
Sakitcə dəfnimi təşkil edin;
nə çadır, nə təntənə-zad,
cəsədimi qoyun əvvəlcə iş otağıma,
bu ümidi dünyama -
iş dünyama.
Aparın qoyun sonra sakitcə
Oraya ki, uyuyur anam...
gərək deyil qəzetlərdə
dərc olunmuş başsağlığı,
vida sözü,
yaxud kimdənsə icazə alınıb
dərc ediləcək nekroloq;
nə ali vəzifəli adamam mən,
nə şöhrətli.
Bir ömür yaşadım
təntənəsiz,
haysiz,
küysüz,
ancaq əqidəli,
düz...
Bir də deyirəm:
dərhal torpağa tapşırmağă
tələsməyin məni,
mükümə qoyun
bir hovur təkbaşına qalım
iş otağında son dəfə,
səssiz, sakit,
nəfəssiz.
Dilsiz süküt içində,
soyuq süküt içində
qalım uzun bir an
bu otaqda
xatirələr içində,
bu otaqda yaşadığım
ümidlər içində,
həsrət içində,
kədər içində...

